

TANAP layihəsinin həyata keçirilməsi reallılıqdır


"Azərbaycanın nəqliyyat və enerji sahəsində irəli sürülmüş təşəbbüs və layihələri bölgənin və qitənin maraqlarını təmin edir. Azərbaycan artıq bu sahələr üzrə əvəz olunmaz tərəfdən "çevrilib" söyleyən dövlətimizin başçısı İlham Əliyev respublikamızın enerji təhlükəsizliyinin təminatındaki rolunun artmasını neft strategiyasının uğuru kimi dəyərləndirir.

Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəsinin göstəricisi olan neft-qaz layihələrinin uğurlu icrası iqtisadi və maliyyə imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır. Belə ki, coxmilyardlı, iritutumlu sərmayelerin neft və qaz sektoruna cəlb edilməsi iqtisadiyyatımızı şəxələndirməyə geniş imkanlar açır.

Ölkə Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikidə bir daha enerji sektorunda qazanılan uğurlara diqqəti yönəldərək bildirmişdir ki, TANAP layihəsi zəngin qaz resurslarını bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdırmağa və beləliklə, ölkəmizin siyasi və iqtisadi maraqlarını daha dolğun şəkildə təmin etməyə imkan yaradacaq.

Artıq TANAP layihəsinin başlamışdır. Artıq TANAP layihəsinin həyata keçirilməsi realılıqdır. Burada Azərbaycan tərəfdən ölkələrlə çox mühüm rol oynayır, böyük işlər aparır. TANAP layihəsinin esas səhmdarı və əsas investoru Azərbaycandır. Bu layihə bize imkan verəcək ki, zəngin qaz resurslarını bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdırmaq və beləliklə, ölkəmizin siyasi və iqtisadi maraqlarını daha dolğun şəkildə təmin edək." Ötən ilin martında Qarsda TANAP layihəsinin təmininin qoyulması mərasimində ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hoxstayanın ABŞ-in "Cənub" qaz dəhlizini 20 il bundan əvvəl başlanan Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi gördüğünü qeyd edərək söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: "Prezident Ərdoğan və Prezident Əliyevin rəhbərliyi ilə biz bu gün Avropanın enerji təhlükəsizliyində yeni dövrə başlamaq və "bu, mümkünsüzdür" deyənlərin əksinə həqiqi rəhbərlik və öhdəliklə bunun mümkün olduğunu və bu kimi layihələrin nəinki mümkün olduğunu, hətta reallıq olacağını bütün dünyaya göstərmək üçün buraya yenidən toplaşmışıq. Bu gün biz başlanğıc nöqtəsi TANAP və dava-mi TAP olan layihəye və Avropaya çatdırılacaq qaz axınına nəzər yetirdikdə görərik ki, Gürcüstan, Yunanistan, Albaniya tərəfdarları ilə birlikdə Azərbaycan və Türkiye hökumətləri Avropada və dünyada enerji təhlükəsizliyinin yeni reallığının mühüm elementlərinə "çevrilecəklər." Göründüyü kimi, dünya dövlətləri Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin gələcəyinə böyük inamla yanaşır, ölkəmizlə əməkdaşlıqla maraqlı olduğunu bildirir, ən əsası bu layihələrin reallığa "çevriləcəyinə" inamsızlıq nümayiş etdirənlərin düşününcələrinin nə qədər yanlış olduğunu təsdiqləyirlər. Dövlətimizin başçısı cənab İlham Əliyev TANAP layihəsinin temelinin qoyulması mərasimində "Biz çalışmalıyıq ki, qonşu və dost ölkəleri maksimum dərəcədə öz təbii qazımızla təmin edək."

Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikidə bir daha enerji sektorunda qazanılan uğurlara diqqəti yönəldərək bildirmişdir ki, TANAP layihəsi zəngin qaz resurslarını bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdırmağa və beləliklə, ölkəmizin siyasi və iqtisadi maraqlarını daha dolğun şəkildə təmin etməyə imkan yaradacaq



Bələliklə, yeni əməkdaşlıq formatı yaranır. Bu işlərdə iştirak edən ölkələr təbii müttefiqlərə "çevrilər". Yəni, bu gün Avrasiya bölgəsində çox ciddi və yeni bir müttefiqlik formatı yaranı... Ona görə "Cənub" qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür" fikirləri ilə enerji layihələrinin ölkələr, xalqlar arasında dostluq, əməkdaşlıq köprüsü olmasına bir daha diqqət çatdırılmışdır. Cənab İlham Əliyevin da-im vurğuladığı kimi, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu hər bir layihə müsbət sonluqla başa çatmış, iştirakçı dövlətlərə iqtisadi və siyasi dividendlər qazandırılmışdır.

Neft və qaz hasil edən ölkə kimi Azerbaycanda aparılan İslahatlar respublikanın müasirədirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilir. Bunun üçün daxili və xarici sərmayelərdən düşünlülmüş, planlı şəkilde istifadə olunur. Deyilənləri statistik rəqəmlər de təsdiqləyir. Son 12 ildə ölkə iqtisadiyyatına qoyulan sərmayelerin ümumi hacmi 180 milyard dollar teşkil edib. Bu, onu göstərir ki, Azərbaycan xarici dövlətlər, şirkətlər üçün cəlbəcidi öklärdir və bu maraqla təkcə neft, qaz amili ilə bağlı deyil. Son illərdə xarici ölkələrə sərmayə yatırıran Azərbaycan eyni zamanda investisiya ixrac edən ölkə kimi de böyük nüfuz qazanıb, əməkdaşlığın istiqamətləri genişlənib.

Bu sahədə artıq dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan SOCAR xüsusiye ferqlənir. SOCAR 2018-ci ildək Türkiyə iqtisadiyyatına 17 milyard dollar sərmayə yatırmaqla hemin ölkədə "Sabançı", "Koç" holdingləri ilə birlikdə ən nəhəng üç şirkətdən biri olacaq. 2008-ci ildən Türkiyənin neft-kimya sənayesinin nəhəngi sayılan "Petkim" idarə olunmasında söz sahibi olan və Türkiyəyə investisiya yatırıyan SOCAR bu gündək qardaş ölkənin neft-kimya sektorunun ən müasir texnologiyalar əsasında yenidən qurulmasına böyük məbləğdə sərmayə ayırb. Nəticədə şirkətin istehsal imkanları daha da artıb.

SOCAR-in sərmayə yatırıldığı ən böyük layihələrdən biri de Azərbaycanla Türkiyənin birgə layihəsi olan Transanadol - TANAP-dir. "Biz TANAP layihəsinin təməlini qoymuşq. Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, layihənin maliyyə məsələlərinin həllini, texniki riskləri de öz üzərinə götürən Azərbaycan bir dəha önəmli tərəfdən olduğunu təsdiqləyir. Beş il ərzində realaşması nəzərdə tutulan layihə ilkin hesablamalara görə 7 milyard dollara başa gələcək. Dörd mərhələ üzrə həyata keçiriləcək layihənin ilk mərhəlesi 2018-ci ildə başa çatdırılacaq. 2020-ci ildə bu kəmərlə nəql

olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrde nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropana satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanistan sərhədində təhvil verilecək. Bələliklə, ölkəmizin təşəbbüs ilə başlanan TANAP layihəsi Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcək. Demək olar ki, neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında əsaslı enerji hasilatçısı kimi ciddi ölkəyə çevirmişdir.

Qeyd etdiyimiz kimi, qısa müddədətən layihə dünyada çox böyük dəstəyə və marağa səbəb olmuşdur. "Dünyanın aparıcı ölkələri bir-mənəvi şəkildə bizim təşəbbüsümüzü dəstəkləmişlər. Beynəlxalq qurumlar da eyni dərəcədə mövqeyimizi dəstəkləmişlər" söyləyən Prezident İlham Əliyev bildirir ki, əsas odur ki, layihənin nəzərdə tutulan vaxtda istismara verilməsi üçün güclü irade, zəngin təcrübə, texniki imkanlar mövcuddur. Bir sözə, enerji məsələlərinin həlli, neft-qaz hasilatı ilə bağlı regional layihələr gündəlik həyatımızın və dövlət siyasetinin əsasını təşkil edir.

Aparılan düzgün siyasetin, neft strategiyasının uğurlu tətbiqinin nəticəsidir ki, beynəlxalq enerji ailəsi-

nin Azərbaycana maraqlı artır, ölkəmiz etibarlı tərəfdən kimi mövqeyini möhkəmləndirir. Ölkəmizdə iqtisadi artım real sektora əsaslandırdıqdan təbii ki, enerji tətbiq artması mütləqdir. "Biz qarşımıza məqsəd qoymuşq ki, məhz 2013-2023-cü illerde UDM-i iki dəfə artıraq" söyləyən Prezident İlham Əliyev buna nail olmaq üçün yeni müəssisələrin istifadəyə verilməsini iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin 5 faizdən aşağı endirilmesi baxımdan günün tələbi kimi qarşıya qoyur. "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiyasında bu məqamların parametrləri reallığı əks etdirməklə həlli yolları da öz ek-sini tapıb. Təbii ki, bu sahədə enerji resurslarından səmərəli istifadə başlıca istiqamətdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün isə neft-qaz gəlirlərindən istifadə olunması mexanizmi təkmilləşdiriləcək, karbohidrogenlərin satışından əldə edilən gəlirlər tədricən həmin vəsatitlərin investisiyasından qazanılan gəlirlər əvəzlənməsi strategiyası həyata keçiriləcək, bu istiqamətdə aparılan işlər intensivləşdiriləcək. Neft amilindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına xidmet edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar struktur şəbəkəsi daha da təkmilləşdiriləcək, təsərrüfatlılığını və idarəciliyin mütəreqqi formalarından istifadəyə diqqət artırlaçq. Yerli xammala əsaslanan sənaye müəssisələrinin fealiyyətinin keyfiyyətə müasir səviyyədə qurulması və yeni istehsal obyektlərinin yaradılması istiqamətindən daha səmərəli metodlar tətbiq olunacaq. Belə ki, Konsepsiyanın reallaşdırıldığı dövrde ölkədə neft-qaz emalı və neft-kimya kompleksləri, gübərə zavodları inşa edilməklə mehsulun son istehsalına qədər texnoloji zəncirvari istehsal prosesi yaradılacaq, ölkənin ixrac imkanları genişlənəcək. Təbii ki, ill növbədə neft-qaz ixracına diqqət artırılacaq, dünya enerji bazarında ölkəmizin mövqeyi möhkəmlənəcək.

Dünyanın iri neft şirkətlərindən olan SOCAR-in Gürcüstan, Türkiye, Ruminiya, Ukrayna, Macarıstan, İsveçrə kimi digər Avropa ölkələrində investisiya layihələrini həyata keçirməsi artan iqtisadi imkanlarımız sayesində mümkün olmuşdur. "Dövlət Neft Şirkəti xarici ölkələr böyük investisiyalar qoyur, artıq biz, necə deyərlər bu qapını da açıq" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu istiqamətə yönəldilən sərmayələr Azərbaycan üçün siyasi və iqtisadi baxımdan zəruridir. Digər iki şirkətlərə də bu təcrübədən yaranılaq tövsiyə olunur. "Biz həmişə maraqlı idik ki, xaricdən Azərbaycana investisiyalar gətirilsin. Bu gün də bunda maraqlıq. Ancaq artıq ölkəmizin inkişafı bize diktə edir ki, yeniyi bazarlara çıxaq" vurğulayıb dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, SOCAR-in artan maliyyə imkanları Azərbaycanın dünya enerji bazarında iştirakını təmin edən başlıca amıldır.

"Əsrin müqaviləsi"nin imzalanmasından bu günə qədər keçilən yol Azərbaycanın neft-qaz sənayesinin uğurlu gələcəyi barədə aydın təsəvvür yaradır. Dövlətimizin başçısı cənab İlham Əliyevin bəfikirləri keçilən yola bir baxış fonunda ümumileşdirme kimi də dəyərləndirilərə bilər: "Bakı-Tbilisi-Ceyhan əslinde bir yol açdı, bir enerji dəhlizi yaratdı... Bakı-Tbilisi-Qars dəmir yolu da məhz bu enerji dəhlizi üzrə inşa edilir. Bu, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına da yol açdı. Yəni, tarixi günlər bu gün uğurlarımızı daha da gücləndirir, çünki biz tarix əsasında gələcəyimizi da qururq, necə ki Türkiyə və Azərbaycan xalqları öz gələcəyini müştərək tarix üzərində qururlar."

Yeganə Əliyeva, "iki sahil"